

Xalq çalğı alətləri orkestri üçün bəstələnmiş mürəkkəb formalı əsərlərdə təfsir məsələləri

Əntiqə Rzayeva,

Email: antika_izumrud@yahoo.com


GİRİŞ:

Dahi Üzeyir Hacıbaylı xalq çalğı alətləri orkestri üçün Birinci və ikinci fantaziyaları 1931-ci ildə bəstələyərək rəhbərlik etdiyi kollektivin ifasında səsləndirmişdir. "Çahargah" və "Şur" adlanan bu fantaziyalarda eyniadlı müğamları klassik fantaziya üsulları ilə yaradıcı şəkildə qovuşduran bəstəkar qiyamatsız əsərlər yaratmağa nail olub. Fantaziyalarda bəm registrdə yerlaşan bas səsləri hasil etmək üçün partituryaya fortepiano alətini daxil etməklə bəstəkar orkestr fakturasını doldurunlaşdırır. Ümumiyyətlə, bəstəkar fantaziyalarda fortepiano partiyasına xüsusi əhəmiyyət verərək ondan istifadə etmişdir.

Məlum olduğu kimi, fortepiano aləti geniş diapazon, güclü səs texniki-İfadə imkanları ilə seçilir. Üzeyir bəy fortepianonun aşağı registrlərindən istifadə etməklə səslənmə palitrasını zənginləşdirir, kulminasiyada fortepiano mövzusunu akkordlar şəklində səsləndirərək digər qruplara dayaq səs verir. "Çahargah" fantaziyası dörd hissədən ibarət olub, təntənəli, bayram əhval-ruhiyyəli, qəhrəmanlıq xarakteri daşıyan birinci hissəsi $\frac{4}{4}$ ölçüsündə, "Alleqretto" tempində başlayır. Dirijor dördxanlı giriş epizoduna əksin və qısa auft verərək əsərin tempini idarə edir. Dörd xanadən sonra temp bir qədər sürətlənərək "Piu mosso" ya çatdırılır. Yarım və çərək notlardan ibarət musiqi mövzusu xirdalanaraq səkkizlik və onaltıq notlar üzərində qurulan melodiyaya çevirilir. Tədrican orkestr fakturası polifonik cəhətdən zənginləşir, müxtalif qruplar arasında imitasiyalar nəzərə çarpır. (4) rəqəmindən başlayaraq dirijor fortepiano ilə orkestr və alətlər qrupu arasında növbələşən epizodlara diqqət etməklə tempi sabit saxlayır. (10) rəqəmində yenidən A Tempo tempində əsər "Alleqretto moderato" tempi ilə idarə olunur.

Fantaziyanın ikinci və üçüncü hissələri birinci hissəyə nisbətən müləyim xarakterlidir, birinci hissəyə kontrast olaraq ikinci hissənin əsasını incə melodik bir mövzu təşkil edir. İkinci hissə $\frac{3}{4}$ / $\frac{4}{4}$ ölçüsündə, Vals tempində dördxanlı giriş epizodu ilə başlanır. Girişdən sonra əsas mövzu birinci kamançanın ifasında şərh olunur və birinci tarlar mövzunu təkrarlayır. Tarla kamança arasındaki deyişmə epizodları növbələşir. Əsərin dinamik ştrixlərlə zənginliyi dirijordan xüsusi diqqət tələb edir: p, mp, f, ff, sfp, crescendo və diminuendo.

Fantaziyanın üçüncü hissəsi $\frac{6}{8}$ ölçüsündə, "Alleqretto" tempində oynaq xarakterli bir musiqi lövhəsidir. Orkestrin ifasında kiçik girişdən sonra tarların ifasında şüx melodiya səslənərək tədrican digər alətlər də ifaya qoşulur. (28) rəqəmində tarların sürətlə axan mövzusuna qarşı kamançaların ifasında yeni mövzu səslənərək kontrapunkt rolunu oynayır. Dirijor tar və kamançaların partiyasındaki bütün sinkopalara sərt, iti auft vermalıdır.



Said Rüstəmov

1944-cü ildə Azərbaycana həsr olunmuş himnlərin müsabiqəsi keçirilirdi. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Azərbaycan" himni müsabiqənin qalibi oldu. Lakin Said Rüstəmovun da Azərbaycana həsr etdiyi himn an yaxşı əsərlər sırasında idi. İki il sonra bəstəkar həmin himni süitanın final hissəsinə daxil edib onu "Azərbaycan" adlandırdı.

Üç hissədən ibarət "Azərbaycan" süitasında bəstəkar klassik süita formasının xalq musiqisi ilə gözəl vəhdətini yaratmağa nail olmuşdur. Təntənəli, bayram əhval-ruhiyyəsi daşıyan birinci hissə mürəkkəb ikihisallı formada bəstələnərək, $\frac{4}{4}$ ölçüdə, do mayali "Çahargah" müğamı üzərində qurulan girişlə başlayır. Mövzunu bi-

rinci kamança və birinci tarlar ifa edir, qalan qruplar isə marşsayığı akkordlarla müşayiat edirlər. Dirijor beşinci xanadən səslənməni zəiflədir yenidən gücləndirməklə bir tərəfdən giriş hissəsinin daha rəngarəng, digər tərəfdən isə a mövzusun qabarlıq səslənməsinə nail olur. Fortepiano orqan punktu fonunda müşayiatə başlayır. B mövzusun ikinci gedisi tarların onaltıq notları yuxarı hərəkət edən qammavari passajı ilə bitir. Süitanın bağlayıcı mövzusunun ilk xanaları sekvensiya şəklində kamança və birinci tarların ifasında unison səslənən bir melodiya olub, balabanlar orkestr pedali vəzifasını yerinə yetirir, digər qruplar isə müşayiat edir. Bağlayıcı mövzunun ortasında əsərin ölçüsü dəyişir ($2\frac{1}{4}$), dirijor səslənməni gücləndirməklə orkestra gümrahlıq gətirir. B epizodunun xarakteri zaifsa da, ritm və intonasiya cəhatdən A epizoduna oxşarlıqla, kplet, nəqərat və sonluqdan ibarətdir. Süitanın ikinci hissəsi $3\frac{1}{4}$ ölçüsündə, lirik xarakterli (Andante cantabile) bir musiqi lövhəsi olub, sözsüz mahni təssüratı yaradır. Mahni-kplet formasına uyğun şəkildə mövzu kvadratşəkilli cümlələrdən qurulmuşdur. İkinci hissə dördxanlı orkestr girişini ilə başlayıb, fortepianonun sakit, yırğalanan axıcı intonasiyası "re" mayali "Şur" ladını xatırladır. Tarların müşayiatı fonunda birinci balabanların ifasında zərif, qalboxşayan a melodiyası tələsmədən, aram-aram hərəkatdır. Həzin və kövrək melodiyani eştirdirmək məqsədilə dirijor orkestri pianissimo nüansında, balabanların solo melodiyasını isə metsoforte nüansı ilə idarə edir. Naqaratin melodiyası – b mövzusu tütkə, birinci balaban, ikinci və bas tarların ifasında səslənir, üçüncü və dördüncü balabanlar hamofonik fon saxlayır, birinci tarlar isə xromatik pillələrlə aşağı hərəkat edərək əsəri intonasiya cəhatdən zənginlaşdırır. Süitanın üçüncü "Final" hissəsi təntənəli marş xarakterinə malikdir, marş ritmi bu hissə orkestr himni da adlandırla bilər. Üçüncü hissənin sonluğu daha təntənəli xarakter daşıyır, dirijor ritenuo edərək fortissimo nüansı ilə əsəri bitirir.

Bəstəkar Səid Rüstəmov xalq çalğı alətləri orkestri üçün Rəqs süitasını 1948-ci ildə bəstələmişdir. Üçhisəli süitanın birinci hissəsi "Cıdır", ikinci hissə "Gelinlər", üçüncü hissə "Yalli" adlanır, məzmun rəqslər vasitəsilə ifadə olunaraq Azərbaycan xalq rəqslərinə xas sahnalar açılır. "Cıdır" hissəsinin xarakterində cavamlıq şıtaqlığı, gənclik qüruru əks olunub, gözümüz qarşısında bir-birilə yarışan cəld, çəvik ığidlərin casarəti canlanır. Sada ikihisəli formada, "mi bemol" mayali "Rast" ladının intonasiyaları əsasında bəstələnən birinci hissə Azərbaycan milli musiqisine xas $6\frac{1}{8}$ ölçüsündə, "Allegro" tempində orkestrin ifası ilə başlayır. Birinci mövzunun şərhəbəyli tonika intonasion cəhatdən aparıcı rol oynayır, bütün melodiya tersiya ətrafında dövr edərək hərdən da kvintəni əhatələyir: mi bemol-sol; mi bemol-si bemol.

(3) rəqəmində dirijor birinci təqtini forte, ikinci təqtini piano dirijorluq etməklə səslənməni rəngarəngləndirir. Beşinci xanadən başlayaraq tarların partiyası sinkopali ritmə çevrilir. Dirijor orkestrdə sinkopali ritmi idarə etməklə melodiyaya sərbəstlik verir, fortepiano alətinə ikinci zaif təqtidə onaltıq notları ifaya qoşulmasına

auf göstərir. Fortepianonun ifaya qoşulması ilə faktura dolğunlaşır. Əsərin əvvəlindən hamofonik fon saxlayan üçüncü, dördüncü balabanların partiyasında akkordlar meydana gəlir, fortepiano və tar ikiqat notları müşayiatə başlayır. Fakturanın mürəkkəblaşmasıla əlaqədar dirijor emosional ruhu daha da artırır.

Süitanın ikinci "Gelinlər" hissəsi qızların sakin, lirik rəqsini xatırladıb, "fa" mayali "Şur" ladı üzərində qurulmuşdur. Üçüncü "Yalli" hissəsi silsiləni tamamlayıb, burada təkcə rəqs səhnəsi deyil, geniş xalq kütləsinin bayram şənliyi, dəstə ilə yallı vuran insanların rəqs səhnəsi təsvir olunur. Yallının melodiyasını əvvəlcə balaban ifa edir, tar qrupu zərb alətlərinin ritmik müşayiatını təkrarlayır. Kamançaların ifasında mövzunun üçüncü gedisi dirijor metsoforte nüansı ilə idarə edir və ifaya tütək də qoşular.

Bəstəkar Səid Rüstəmov dördüncü süitanı 1953-cü ildə bəstələyib. Süitanın əsəsini qaynar hayatı hadisələri təşkil edir və özündən əvvəlkilərdən daha irihəcmli olan süita dörd hissədən ibarətdir. Birinci hissə "Giriş" oynaq tempdə (Allegro moderato) $2\frac{1}{4}$ ölçüsündə, ikihisəli bir kompozisiya olub, musiqi proloquu rolunu oynayır. "Şur" müğəmi üzərində qurulan giriş hissəsi orkestrin və fortepianonun geniş passajı ilə başlayır. Orkestrda melodiyani tar və kamançalar unison ifa ilə yuxarı-aşağı hərəkat edərək VI pilla üzərində dayanmaqla yeni mövzu səslənməyə başlayır. İkinci hissə "Lirik mahni" "re" mayali "Şur" ladı üzərində şərh olunaraq, tarların ritmik müşayiatı altında solo balabanın ifasında səslənir. $6\frac{1}{8}$ ölçülü, oynaq "Allegretto" templi üçüncü hissə "Məzəli rəqs" adlanır – mövzunun əsası zarafatçı, şüx bir rəqsdən ibarətdir. Gözlərimiz qarşısında məsiyatın rəngarəng sahifələri, qayğısız hayatı, qızların şan rəqsini canlandırmaq üçün dirijor təbəssümlü mimika ilə interpretasiya edir. Partiturada bəstəkar tərəfindən temp dəyişikliyi göstərilməsə də, dirijorun tempi bir qədər sürətləndirməsi bu hissənin sonluğunu daha da rəngarəng edir. Süitanın dördüncü hissəsi "Qaytağı" final rələnə oynayır. İti "Presto" tempində, $2\frac{1}{4}$ ölçüsündə, "re" mayali "Şur" ladının intonasiyası əsasında qurulan bu hissə tarların ifasında ritmik şəkilli bir melodiya ilə başlayır. Tarlar vasitəsilə dörd dəfə ifadan sonra kamançaların ifasına keçir.

Səid Rüstəmovun tar ilə xalq çalğı alətləri orkestri üçün bəstələdiyi konserti bu sahədə ilk uğurlu addım hesab etmək olar. Üçhisəli formada bəstələnən konsertin birinci hissəsi klassik sonata formasında olub, ekspozisiya, işləmə və reprizadan ibarətdir. Birinci hissə oynaq tempdə, "sol" mayali "Şur" ladının intonasiyaları əsasında bəstələnən girişlə başlayır. Giriş mövzusu sekvensiya şəklində aşağı hərəkat edən melodik bir figuriyasiyadır. Ekspozisiyada əsas mövzu tar alətinə həvala edilmişdir. Bağlayıcı partiyanın melodiyasını orkestrda kamançalar ifa edir, tar qrupu isə bir oktava zildə, müayyən ritmdə zəng səsləri tutur. Bağlayıcı partiyanın lad-intonasiya quruluşu da çox maraqlıdır: "Segah" ladının əsas tonundan başlayan melodiya bir anda "Şüstər" ladına, oradan isə "Çahargah" ladına modulyasiya olunur. Konsertin reprizası klassik repriza üslubunda bəstələnib, əsas mövzunun bir oktava zildə

təkrarıdır. Konsertin ikinci hissəsi mürəkkəb üçhisəli formada bəstələnmişdir: Giriş+A+B+C. Giriş hissəsinin sonunda dirijor $3\frac{1}{4}$ ölçüsündən $6\frac{1}{8}$ ölçüsünə keçərək orkestri Andante Lento tempi ilə idarə etməyə başlayır. Dirijorun bu hissəni bir qədər uzatması yeni mövzunu daha ecəzkar səsləndirə bilər.

Konsertin üçüncü hissəsi "Rondo" formasında, şən və oynaq xarakterdə bəstələnib, dörd böyük musiqi epizodundan ibarətdir: A+B+C+A+koda.

Kodada ritmik figurun mürəkkəbliydir dirijordan xüsusi diqqət istəyir. Solistin təntənəli partiyası ilə yanaşı, əvvəlcə tar, sonra balabanların sinkopali ritmə müşayiatı idarə olunmalıdır, bas tarlara birinci təqtidə, birinci, ikinci tarlara isə səkkizlik pauzadan sonra auf göstərilməlidir. Sonuncu xanələrdə bütün orkestrin ifaya qoşulması bu hissəni daha da dolğunlaşdırır və dirijor enerjili şəkildə akkordları kasib kodanı başa çatdırır.

Xalq artisti Süleyman Ələsgərov xalq çalğı alətləri orkestri üçün 3 konsertin müəllifidir: 1 sayılı konsert 1973, 2 sayılı konsert 1983 və 3 sayılı konsert 1994-cü ildə bəstələnib. Bəstəkar bu konsertlərdə tarın xalq çalğı alətləri orkestri ilə səslənmə boyalarını genişləndirərək onların texniki imkanlarını göstərmişdir. Görkəmli tarzən, professor Ramiz Quliyev Süleyman Ələsgərovun konsertlarına yüksək qiymət verirdi: "Tarın ifada vasitalarına, texniki imkanlarına, tembr boyalarına tam yiyələnmiş bəstəkar saydılarımız məziyyətlərdən məharətlə istifadə etmişdir".

Ramiz Quliyevə hasr olunan 2 sayılı konsert müəllif tərəfindən

simfonik orkestr üçün köçürürlərək, nəinki respublikamızda, hatta Özbəkistan Dövlət Simfonik Orkestrinin repertuarında da mühüm yer tutur. Belə ki, 1993-cü ildə ilk dəfə Daşkəndin "Bahar" konserthinə keçirilən Azərbaycan simfonik musiqi gecəsində səsləndirilərək musiqi ictimaiyyəti tərəfindən böyük rəğbətə qarşılandı. Orkestrin bədii rəhbəri, Özbəkistan respublikasının Xalq artisti, professor Zahid Haqızaev konsertin orijinalligəne yüksək qiymət vermişdir.

2 sayılı konsert Rusyanın Xalq artisti N.Nekrasovun rəhbərlik etdiyi Televiziya və Radionun Akademik rus xalq çalğı alətləri orkestri üçün da orkestrlaşdırılmışdır. Ramiz Quliyev bu kollektivlə birgə Moskvada Mərkəzi Radio Studiyasında əsəri ləntə yazmış və lənt yazısı Rusiya Teleradio Şirkətinin fonduna daxil olmuşdur.

Bələkliklə, Azərbaycan bəstəkarlarının mürəkkəb formalı əsərləri xalq çalğı alətləri orkestrinin inkişaf prosesində mühüm rol oynayıb. Belə ki, bəstəkarlarımız xalq çalğı alətləri orkestri üçün bir-birindən maraqlı konsertlər, sütilər, fantaziylər bəstələmişlər.

NƏTİCƏ:

Nəticə etibarı ilə qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin rəhbərliyi ilə ilk notlu xalq çalğı alətləri orkestrinin yaradılması yeni-yeni not əsərlərinin yazılmamasına təkan verir. Üzeyir Hacıbəylinin "Çahargah" və "Şur" fantaziyaları, Səid Rüstəmovun "Bayati-Kürd" fantaziyası, "Cangi" pyesi, "Sevinc rəqsi", Müslüm Maqomayevin "Radio marşı" orkestrin repertuarına daxil edilir və maraqlı əsərlərin bəstələnməsi üçün yeni daha geniş imkanlar yaradılacaq.

Ədabiyyat:

1. Qasimova S., Bağırov N. Azərbaycan Sovet Musiqi ədabiyyatı. Bakı, Maarif, 1984.
2. Quliyev T., Hacıbəyov S., Azərbaycan Əməkdar mahni və rəqs ansamblı. Bakı, Maarif, 1985.
3. Quliyev O. Azərbaycan xalq çalğı alətləri orkestri. Bakı, İşq, 1980.
4. Kərimov S. Niyazi. Bakı, Yaziçi, 1982.
5. Çələbiyev F. "Orkestri kim yaradı?" Kommunist qəzeti, 1990.

Резюме

В данной статье представлены сложные сочинения для оркестра народных инструментов. В рамках раскрытия музыкального языка фантазий Узеира Гаджибейли «Чахаргах» и «Шур», сюит Саида Рустамова, концерта Сулеймана Алескерова представлены интерпретация этих работ.

Ключевые слова: концерт, интерпретация, дирижер, сложные произведения, сюита, фантазия.

Summary

The given article presents the complex works composed for an orchestra of folk instruments. Within disclosing the musical language of Uzeyir Hajibeyli's "Cahardagh" and "Shur" fantasies, Sait Rustamov's suites, concert of Suleyman Alaskerov's, the interpretation of these works have been revealed.

Key words: concert, interpretation, conductor, complex works, suite, fantasy.